

UOT:656.13/14; 628.179; 626.317

ALTERNATİV SU MƏNBƏLƏRİNİN (QRUNT, TULLANTI, KOLLEKTOR-DRENAJ VƏ DƏNİZ SULARININ) MÖVCUD POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ SUVARMADA TƏTBİQ SAHƏLƏRİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ

a.e.d., prof. A.C.Həsimov,
a.e.f.d., dos. E.İ.Rufullayev e-mail: elman.rufullayev.57@mail.ru
"Az.HəM" EİB

Məqalə redaksiya heyətinin 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) t.e.d., dos. S.T. Həsənovun təqdimatı əsasında müzakirə olunaraq, onun Birliyin "Elmi əsərlər toplusu"nın XLII cildində daxil edilməsi qərara alınmışdır.

Xülasa. Məqalə ölkənin mövcud su ehtiyatı və ondan istifadə vəziyyətinin öyrənilməsi, müxtəlif təbii-iqlim zonaları üzrə suvarma suyunun (kollektor-drenaj, tullanti) kənd təsərrüfatında istifadəsinə dair fond, arxiv materiallarının toplanılması və təhlili, respublikanın müxtəlif regionlarında qeyri-ənənəvi suların suvarmada istifadənin əsaslandırılması üçün torpaq-meliorativ, iqlim və hidrogeoloji şəraitin qiymətləndirilməsinə həsr olunmuşdur.

Acar sözləri: torpaq, tullanti suları, kollektor-drenaj suları, dəniz suları, minerallaşma dərəcəsi, susuzdurmə, erroziya, çirkab suları

Giriş. Dunyada baş verən iqlim dəyişmələri nəzərə alınmaqla, suvarma suyundan qənaətə istifadə olunması istiqamətində qeyri-ənənəvi suların (kollektor- drenaj, tullanti) kənd təsərrüfatı bitkilerinin suvarılmasında istifadəsi praktiki əhəmiyyətə malikdir.

Suvarma sularının bioloji, makro və mikro elementlərinin tərkibi elə olmalıdır ki, o bitki və heyvan orqanizmləri vasitəsilə insanlara mənfi təsir etməsin. Suyun keyfiyyəti ekoloji sistemin stabilliyinin əsas göstəricisi olub, suvarılan torpaqların münbitliyinə və keyfiyyətli kənd təsərrüfatı məhsulu alınmasına təsir edir. Buna görə də, kənd təsərrüfatı üçün lazım olan suyun keyfiyyətinə xüsusi diqqət yetirilməlidir.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin artması, suvarılan sahələrin genişləndirilməsi zərurəti, məişətdə suya tələbatın artması, su ilə işləyən sənaye, enerji və digər obyektlərin çoxalması yeni su ehtiyatının tapılmasını zərurətə çevirmişdir. Odur ki, daha təhlükəli həddə çatmamasının və qlobal iqlim şəraitində onun miqyasının genişlənməməsinin təmin edilməsi istiqamətində görüləməsi vacib olan əsas məsələlərdən biri mövcud su ehtiyatlarından səmərəli istifadə üsullarının müəyyənləşdirilməsidir.

Suvarma suyunun keyfiyyəti hidromeliorativ sistemdə ekoloji cəhətdən təhlükəsiz istifadə üçün əsas amilidir. Belə ki, o torpaq biotunun makro və mikrobioloji aktivliyinin formalaşmasına, şorlaşma prosesinə, şorakətləşməyə, soda əmələ gətirməyə və torpağın çirkəlnəməsinə, eləcə də kənd təsərrüfatı bitkilerinin formalaşmasına və məhsulun keyfiyyətinə təsir edir. Buna görə də, suvarma sularının keyfiyyətinin tədqiqatında əsas diqqəti tədqiq edilən suyun minerallaşma dərəcəsinə, anion və kationların münasibətinə,

onların kimyəvi xüsusiyyətlərinin formalaşmasındaki qanuna uyğunluqlara, sinif və qruplarının dəyişməsinə təsir edən amillərə diqqət verilməsi əsas məsələdir.

Müasir şəraitdə qlobal iqlim dəyişmələri fonunda təbii mühitdə baş verən dəyişikliklər ilk növbədə su ehtiyatlarına öz təsirini göstərir. Beynəlxalq təşkilatların məlumatlarına əsasən, şirin su ehtiyatının azalması yaxın gələcəkdə müəyyən çətinliklərin yaranmasına səbəb olacaqdır. Bu səbəbdən artıq dünyadan bir sıra əlkələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, şirin su ehtiyatının qorunması və mühafizəsi istiqamətində əsaslı tədqiqatların aparılmasına başlanılmışdır.

Ümumiyyətlə, suvarma sularının keyfiyyətinin qiymətləndirilməsi xüsusi əhəmiyyətə malikdir və müasir dövrə bazar münasibətlərinin formalaşması ilə əlaqədar olaraq ekolojidinamiki tarazlığın bərpası və qorunub saxlanmasında bu suların keyfiyyətinin normalaşdırılması və tənzimlənməsi əsas amillərdən biridir.

Tədqiqatın müzakirəsi və təhlili. Hazırda Kür-Araz düzənliyində 610 min ha –dan çox sahədə kollektor-drenaj şəbəkəsi tikilmişdir ki, onların da ümumi uzunluğu 34 min km-dir. Bu sahələrdən $74,54 \text{ m}^3/\text{san-dən}$ $144,71 \text{ m}^3/\text{san-ə}$ qədər və ya orta hesabla $119,70 \text{ m}^3/\text{san}$ drenaj suları kənar edilir [2, 3]. İllik həcmi təqribən 5 km^3 , orta minerallığı isə 8 q/l olan minerallaşmış kollektor-drenaj sularından istifadə olunması respublikanın suvarılan torpaqlarında kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində böyük ehtiyat mənbə ola bilər.

Kənd təsərrüfatı bitkilerinin suvarılması üçün tam yararlı, başqa sözlə minerallığı $1-3 \text{ q/l}$ (respublikanın ümumi sahəsinin $25\%-də$) və $3-5 \text{ q/l}$ ($8\%-də$) olan sular əsasən, magistral kanalların və çay arteriyalarının kənarlarında, minerallığı 15 q/l-dən çox olan ($53\%-də$) və yalnız duzluğunu aşağı salındıqdan sonra istifadəyə yararlı olan sular isə suvarma zəif inkişaf etmiş ərazilərdə yayılmışdır.

Respublikanın müxtəlif zonalarında aparılmış tədqiqatların nəticələri göstərir ki, minerallaşmış suların istifadə edilməsi torpağın su-fiziki, süzülmə xüsusiyyətlərindən və meliorativ vəziyyətindən, iqlim şəraitindən, əkilən bitkilərin növündən asılıdır [1]. Bu şərtlər nəzərə alınmaqla, minerallaşmış suların kənd təsərrüfatı məqsədləri üçün istifadəyə dair təsnifat işləniş hazırlanmışdır. Həmin təsnifata əsasən, müxtəlif minerallıqlı suların kənd təsərrüfatı bitkilerinin suvarılmasında istifadəsi zamanı görülməsi lazımlı tədbirlər müəyyənləşdirilmişdir.

Kollektor-drenaj sularının keyfiyyəti qiymətləndirilərkən minerallıqla yanaşı, əsas diqqət onların tərkibinə, daha doğrusu Ca, Mg, Na və onların nisbətlərinin miqdardına yönəldilməlidir. Su ilə torpaq arasında gedən duz mübadiləsində həmin elementlər əsas rol oynadığını görə, bu xüsusiyyət vacibdir [4, 14, 16].

Hazırda su ehtiyatlarının tam və səmərəli istifadə edilməsinin həyatı tələbata çevrildiyi

bir vaxtda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və əlavə torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi olduqca aktuallaşmışdır. Kənd təsərrüfatı bitkilərinin suvarma suyu ilə təminatında yaranmış qılığın qeyri-ənənəvi (çirkab, dəniz, kollektor-drenaj və s.) sularından istifadə etməklə müəyyən qədər qarşısını almaq olar. Lakin onların kimyəvi tərkibi və keyfiyyəti olduqca müxtəlidir. Bununla əlaqədar olaraq, son 20-30 ildə başqa əlkələrdə olduğu kimi Azərbaycanda da qeyri-ənənəvi suların suvarmada istifadə edilməsi üçün keyfiyyətinin yaxşılaşdırılması üzərində ardıcıl olaraq tədqiqat işləri aparılır [5, 8, 9, 10, 12, 13, 15].

Dünyada baş verən qlobal iqlim dəyişmələri prosesi respublikamızda da öz təsirini göstərməkdədir. Respublikada ildən-ilə kəskinləşən su qılığı ilə əlaqədar olaraq hər il 300 min ha-a qədər kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi çətinləşir. Problemin həllində kollektor-drenaj sularından istifadə edilməsi yardımçı variant sayılır.

Kür-Araz düzənliyinin ayrı-ayrı bölgələrinin torpaq-meliorativ xüsusiyyətləri nəzərə alınmaqla, minerallığı 3-5 q/l-ə qədər olan kollektor-drenaj sularından kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilə bilər. Bu suların illik həcmi 1283 mln. m³ təşkil edir. Orta vegetasiya suvarma normasının 8000 m³/ha olduğu nəzərə alınarsa, bu əlavə olaraq 160375 ha sahənin suvarılması deməkdir.

Azərbaycan Respublikasının hüdudları daxilində Xəzərsahili qumsal boş sahələr təxminən 500-600 min hektardan çoxdur (dəniz sahilindən quruya doğru 6,0-7,0 km zolaq nəzərdə tutulur). Bu ərazilər əsrlər boyu susuzluqdan korluq çəkmiş, boş qalmış və səhralaşmaya məruz qalmışdır, insanlar üçün az faydalı olmuşdur. Sahil zonasında 6,0-7,0 km məsafədə geniş ərazilər bitki örtüyündən məhrum olduğundan külək eroziyası üçün geniş meydən açılmışdır. Külək eroziyası nəticəsində min hektarlarla torpaqlar kənd təsərrüfatı istifadəsindən çıxır, iqtisadiyyata böyük ziyan dəyir, il boyu hakim olan güclü küləklər nəticəsində qumlar ətrafa sovrulur, əkinlərə, bağlara, bostanlara ziyan vurur, insanlara əziyyət verir. Bitki örtüyünün olmaması üzündən torpaqdan güclü buxarlanması gedir, torpaq dərin qatlarına qədər quruyur, öz münbitliyini, bitki bitirmə qabiliyyətini itirir və eroziyanın yeni mənbəyinə çevrilir. Nəticədə geniş ərazilərdə intensiv səhralaşma prosesi gedir, əkin sahələri, örüşlər azalır, işsizlik və yoxsulluq artır, ətraf mühitin ekoloji tarazlığı pozulur. Ekologiyanın pozulması nəticəsində ziyanvericilərin, həşəratların, gəmiricilərin çoxalmasına şərait yaranır, zavod, fabrik, avtomobil tüstüləri torpağa çökür, insanlar maddi zərər çəkir, müxtəlif xəstəliklərə düşər olurlar [6, 7].

10 ilə yaxın zaman kəsiyində dəniz suyundan kənd təsərrüfatı bitkilərinin suvarılması sahəsində aparılan çoxillik elmi təcrübələrin nəticəsində müəyyən edilmişdir ki, Xəzər dənizinin suyundan suvarmada istifadə etməklə, çoxillik və birillik mədəni və yabani ot

bitkilərini, dənli bitkiləri, müxtəlif ağac və kol bitkilərini, meyvə və bəzək ağaclarını bəcərməyə çox əlverişli imkan vardır, Xəzərin biokütə ilə zəngin olan bol su ehtiyatı və onun ətrafında yayılmış qumsal boş sahələri canlandırmaq və yaxşılaşdırmaq olar. Bu çox real məsələdir. Bir sıra ölkələrin bu sahədə yüzillik təcrübələri vardır [9, 11].

Dəniz suyundan istifadə etməklə, qumsal boş sahələrin sağlamlaşdırılması, yaşıllaşdırılması bu ərazilərdə külək eroziyasının, qumların sovrulmasının qarşısının alınmasına, nəticədə sahil zonalarında ekoloji təmiz mühitin yaradılmasına kömək edəcəkdir. Təmiz mühitin yaradılması sahil zonalarında rekreasiya, kurort-müalicə, idman-sağlamlıq, turizm üçün əlverişli şərait yaradar, əlavə torpaq sahələrinin mənimsənilməsinə, ot, tərəvəz, meyvə istehsalına kömək edər, heyvandarlıq, quşçuluq, qoyunçuluğun inkişafına təkan verər, meşə örtüklerinin sahələrini genişləndirməklə torpaqların münbitliyinin bərpasına imkan yaranar, səhralaşma prosesi zəifləyər, nəticədə xeyli iş yerləri açılar və yoxsulluğun ləğv edilməsində köklü irəliləyişlər baş verə bilər.

Bu böyük işlərin reallaşması Xəzəryani ölkələrdə yaşayan insanların iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradır.

Su çatışmazlığı səbəbindən boş qalmış minlərlə hektar dənizsahili zonalarda bəzək, meyvə ağacları və tərəvəz-yem bitkilərinin təbii dəniz suyu ilə suvarılması əlverişli sayıla bilər. Burada təkcə məhsuldarlıq üstünlük vermək əbəsdir, əsas məsələ ətraf mühitin təmizlənməsi, külək eroziyasına qarşı mübarizə, yem bazasının gücləndirilməsi, süni otlaqların, zeytun kimi qiymətli bitkinin əkin sahələrinin genişləndirilməsi və s. kimi faydalı tərəflərə üstünlük verilməlidir. Təbiidir ki, 14 q/l minerallıq dəniz suyu ilə bitkilərin suvarılması torpaqda duzların artmasına səbəb olacaqdır. Bu hal ilə mübarizə etmək mümkün kündür, yəni payız-qış yağıntıları qumsal, yüngül gilcəli torpaqlarda daha çox toplanacaq NaCl duzunun yuyulub aşağı qatlara aparılmasına kömək edəcək, digər tərəfdən ildə bir dəfə imkan olduqda, əraziləri yüksək suvarma norması ilə duzlardan təmizləmək olar.

Çirkab sularının kənd təsərrüfatında istifadəsi üzrə bir çox xarici ölkələrdə, o cümlədən Almaniya, Rusiya, Ukrayna, Qazaxistan və s. çoxillik təcrübə qazanılmışdır.

Azərbaycanda, o cümlədən Abşeronda çirkab sularının istifadəsi üzrə çoxillik təcrübə vardır. Hələ 1932-34-cü illərdə Bakı kanalizasiya sularından (mexaniki təmizlənmiş) pomidor, badımcan, xiyar, turp və digər bostan bitkilərinin suvarılmasında istifadə edilmişdir. Adı su ilə suvarılma ilə müqayisədə çirkab suları ilə suvarılmada yüksək məhsul alınmasına baxmayaraq, sanitar-gigiyena baxımından sonralar bu bitkilərin suvarılması tam qadağan edilmişdir.

Bununla belə, Bakı yaxınlığında təşkil edilmiş Ziğ və Hövsan zeytunçuluq təsərrüfatlarında (keçmişdə sovxozi olmuşdur) 30 ildən çoxdur ki, 1500 hektar sahədə zeytun və badam ağaclarının mexaniki təmizlənmiş çirkab suları ilə suvarılması üzrə böyük təcrübə

qazanılmışdır.

Respublikada 1980-ci ildən isə çirkab sularının kənd təsərrüfatında istifadəsinin elmi əsaslarla öyrənilməsi üzrə geniş elmi-tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Bu tədqiqatlar mövcud çirkab suları ilə suvarılan zeytin ağacları, eləcə də, qarğıdalı, yonca və s. bitkilərin üzərində aparılmışdır.

Abşeron şəraitində çirkab sularından şorlaşmış torpaqların (Sanqaçaldan götürülmüş torpaq monolitlərdə) yuyulması və Hövşən zeytunçuluq təsərrüfatının ərazisində yonca və qarğıdalının suvarılması üzrə elmi-tədqiqat işləri aparılmışdır [11].

Çirkab sularından kənd təsərrüfatında istifadə edilməsi iki ekoloji problemin həllində mühüm rol oynayır. Bunlardan birinci çirkab sularından kənd təsərrüfatında istifadə etməklə, yerüstü su hövzələrinin çirkənmədən qorunması və ikinci şirin su ehtiyatlarına qənaət etməklə, əlavə torpaq sahəsinin kənd təsərrüfatı dövriyyəsinə verilməsinə imkan yaratmaqdan ibarətdir.

Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən, Azərbaycanda da su çatışmazlığı ciddi problemlər yaradır. Odur ki, problemlərin daha təhlükəli həddə çatması və onun yaradığı fəsadların miqyasının qarşısının alınması istiqamətdə görüləsi vacib olan əsas məsələlərdən biri mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması əsasında onların mühafizəsinin təmin edilməsidir.

Azərbaycan Respublikası az su təminatı olan ölkələr sırasına daxildir və ölkənin mövcud su ehtiyatlarından səmərəli və kompleks istifadə olunması olduqca aktual bir problemdir.


Ölkə iqtisadiyyatının ən böyük su istifadəcisi olan aqrar bölmədə, vegetasiya dövründə su çatışmazlığı şəraitində kənd təsərrüfatı bitkilərinin su tələbatının ödənilməsi məqsədi ilə çirkab, kollektor-drenaj, dəniz və digər suların suvarmadan istifadə olunması əlavə ehtiyat mənbələrindən biridir. Lakin, bu kimi sulardan istifadə olunması üçün onların tətbiq sahələri elmi əsaslarla müəyyən edilmiş qaydalar və tövsiyələr əsasında müəyyənləşdirilməlidir.

Kənd təsərrüfatında bitkilərin suvarılmasında çirkab və minerallaşmış digər sulardan istifadə olunması dərəcəsi əsas etibarilə onların minerallıq dəcəsindən, kimyəvi tərkibindən, çirkab sularının təmizlənmə texnologiyalarından və torpağın qranulometrik və fiziki-kimyəvi tərkibini nəzərə almaqla, torpaq-meliorativ şəraitdən asıldır.

Dəniz və digər duzlu suların şirinləşdirilməsi üçün şirinləşdirmə üsulunun seçilməsi suyun duzluluğundan, şirinləşdiriləcək suyun keyfiyyətinə qoyulan tələbatdan və texniki-iqtisadi göstəricilərdən asılı olaraq müəyyən edilir. Suyun şirinləşdirilməsi üsuluna uyğun qurğunun müxtəlif tipi müəyyən olunur. Misal olaraq, distilyasiya üsulu ilə işləyən şirinləşdirmə qurğuları (parakompressiya və günəş üsulu ilə şirinləşdirici bir korpuslu və çox korpuslu) minerallaşma dərəcəsi 35 q/l-dək olan duzlu və dəniz sularının şirinləşdirilməsində tətbiq olunurlar.

Elektrodializ və hiperfiltrasiya (əks osmosla) qurğuları minerallaşma dərəcəsi 25 q/l-dən çox olduqda, ion mübadiləsi qurğuları isə 25 q/l-dən az olduqda iqtisadi cəhətdən sərfəli hesab olunurlar. Dünyada şirinləşdirilən suyun 96 %-i distilyasiya, 2,9 %-i elektrodializ, 1 %-i əks osmos və 0,1 %-i isə dondurma və ion mübadiləsi üsulu ilə işləyən qurğularla istehsal olunur. Burada əsas məsələ minimal enerji və minimal xərcin təmin olunmasıdır.

Çirkab suların təmizlənməsi, dəniz və digər duzlu (minerallaşmış) suların şirinləşdirilməsi texnologiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar (şəkil 1.):



Kollektor-drenaj, çirkab və dəniz sularının təmizlənmə texnologiyalarına dair dünya təcrübəsinin öyrənilməsi və tətbiqi əsasında 1 m^3 şirinləşdirilmiş və təmizlənmiş suyun maya dəyəri qəbul edilmiş texnologiyalardan və suyun tərkibindən asılı olaraq müxtəlif dövlətlərdə müxtəlif qiymətlərə malikdir (cədvəl 1).

Cədvəl 1.

Dünya ölkələri	Suvarma suyunun satış qiyməti	Təmizlənmiş çirkab suyun dəyəri	Şirinləşmiş dəniz suyunun dəyəri
ABŞ	1,30 (içməli su suvarmada)	-	0,23-0,80 (membran üsulu)
İzrailde, ümumi suyun 10 % şirinləşdirilmiş su	0,18-0,29	0,35-0,75	0,50 (əks osmos)
İspaniyada (dərin su horizontundan götürülməsi)	0,16		
Hollanda, şəhər su təchizatından suvarma üçün	1,30		
Singapur			0,49 (əks osmos, pilləli)
Birləşmiş Ərəb Əmirliyi			2,0
Kanada və Rumuniya	0,001		
Rusiya	0,20-0,61-2,50 (içməli su)	0,20-0,70	0,30-0,60 0,44-(əks osmos, Krim) 0,40-1,18

Dubay			2,0 (əks osmos)
Cin			0,66
Sinqapur			0,49 (əks osmos)
Dünya üzrə orta qiymət			1,0-1,50

Son on illiklərdə müasir texnologiyaların tətbiqi ilə mövcud su ehtiyatlarının mühafizəsi və onlardan səmərəli istifadənin təşkili baxımından dönyanın bir sıra ölkələrində qabaqcıl texnologiyaların tətbiqi əsasında şirin su ehtiyatlarının əldə edilməsi üçün həyata keçirilmiş tədbirlər əsasında 1 m³ suya sərf edilmiş vəsaitə dair məlumatlar (Voropayev, Koldin) aşağıdakı kimi qruplaşdırılır (cədvəl 2).

Cədvəl 2

Müxtəlif tədbirlərlə əldə edilmiş suyun dəyəri

Şirin suyun əldə edilməsi üçün tədbirlər	1 m ³ su üçün, dollarla
Su anbarları ilə çay axınının nizamlanması	0,05-0,08
Dağ rayonlarında buzlaqların istifadəsi	0,05-0,10
Duzlu və ya duzlaşmış suların şirinləşdirilməsi	0,60-1,80
Çay axınlarının arazi üzrə yenidən paylanması	0,10-0,80
Antarktidə buzlaqlarının istifadəsi	0,50-0,70
Sənayedə yeni texnologiyaların tətbiqi və suyun təmizlənməsi	0,20-1,00
Suvarma sistemlərinin və suvarma texnologiyalarının yenidənqurulması	0,70-0,90

Çirkab və digər minerallaşmış sulardan istifadə olunması istiqamətində aparılmış çoxillik elmi-tədqiqatlar əsasında, torpağın susüzülmə qabiliyyətindən, ərazinin drenləşmə dərəcəsindən və torpağın uduku kompleksində Na⁺ ionunun umumu kationlara görə miqdardından asılı olaraq, bitkilərin suvarılmasında cirkab və digər minerallaşmış sulardan istifadə olunması üçün müvafiq ümumiləşdirilmələr, normativ göstəricilər qruplaşdırılmışdır (cədvəl 3).

Cədvəl 3

Cirkab və minerallaşmış sulardan istifadə zamanı torpaqların susüzülmə qabiliyyətinə, drenajın xüsusi uzunluğuna və uduku kompleksdə Na-un miqdarına görə qruplaşdırılması (normativ)

Qrup	Mineralli dərəcəsi, C, q/l	Torpağın süzülmə qabiliyyəti, mm/dəq	Drenajın xüsusi uzunluğu, m/ha	Natrium ionunun ümumi kationlara görə %-la miqdarı		Suvarmaya yararlıq dərəcəsi
				suda	torpağın uduku kompleksində	
1.	1,0-3,0	≥5	20-25	50	3-4	Çox yaxşı
2.	0,-1,0	1-5	10-20	50	2-3	yaxşı
3.	0,5	0,5-1,0	5-10	50	1-2	yararlı
4.	0,5	0,1-0,5	5-10	50	1,0	yararlı
5.	0,5	0,5	5-10	50	1,0	yararlı

Müəyyənləşdirilmiş normativlər əsasında cirkab və digər minerallaşmış sulardan istifadə etmək məqsədilə bu sularla suvarılması mümkün olan sahələr müəyyən olunmuşdur (cədvəl 4).

Cədvəl 4

Müəyyənləşdirilmiş normativ göstəricilərə əsasən, cirkab və minerallaşmış sularda suvarılması mümkün olan torpaqlar

qrup	Torpaqlar, aqroiqlim vilayətləri və inzibati rayonlar	Süzülmə əmsali, mm/dəq	Suların minerallaşma dərəcəsi, q/l	Mövcud torpaq ehtiyatı, min.ha		Drenlənmiş ərazi, ha, suvarılan sahədən% -lə	Uduku kompleksdə natriumun miqdarı, mq/ekv
				Ümumi	o cümlədən suvarılan sahə		
1	3	2	4	5	6	7	8
1	Böyük meşə-dağ, boz və dağ-qəhvəyi və alluvial-çəmən-sabalıdı torpaqlar Böyük və Kiçik Qafqaz aqroiqlim vilayətləri üzrə: 1.Ganca-Qazax zonası - Cənca, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Göygöl, Şəmkir, Gədəbəy, Goranboy, Samux 2.Abşeron 3.Qarabağ - Yevlax, Bərdə	≥5	1-3	166317	29951	-	≥5
2.	Dağ-çəmən, dağ-meşə, qəhvəyi, çəmən-qəhvəyi, boz, çəmən-meşə, boz-qəhvəyi, boz, boz-çəmən, çəmən-sabalıdı, şoran, çəmən-bataqlaşmış torpaqlar Böyük və Kiçik Qafqaz, Kür-Araz, Naxçıvan aqroiqlim vilayətləri 1.Ganca-Qazax zonası - Cənca, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Göygöl, Şəmkir, Gədəbəy, Goranboy, Samux 2.Şəki-Zaqatala zonası-Balakən, Zaqqatala, Qax, Qəbələ, Oğuz, Şəki 3.Naxçıvan massivləri 4.Şirvan zonası-çəmən-boz 5.Muğan düzü-boz-çəmən 6.Qarabağ düzü-alluvial-çəmən 7.Mil düzü-Ağcabədi, Beyləqan, İmişli 8.Quba-Xacmaz zonası-Quba, Qusar, Xacmaz, Şabran, Siyəzən, Xızı 9.Talış aqroiqlim vilayəti Lənkəran, Astara, Masallı və Cəlilabad	1-5	0,5-1,0	2045813	357777	190798	49,2
				336672	50316	2948	5-20
				242077	9442	1612	
				134075	14246	6200	
				310979	61761	43289	
				272699	57552	64000	
				39387	69175	20700	
				167001	35944	40499	
				366372	50315	7130	
				118351	9026	4420	

1	3	2	4	5	6	7	8	
3.	Dağ-meşə, dağ-qəhvəyi, dağ-boz, boz-qəhvəyi, çəmən-qəhvəyi, dağ-qara, qara, çəmən-meşə torpaqlar, şabalıdı, boz, çəmən-qəhvəyi, boz-çəmən, şoran torpaqlar Böyük və Kiçik Qafqaz aqroiqlim vilayətləri üzrə: 1. Gəncə-Qazax zonası-Cənə, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl, Goranboy, Samux 2. Şəki-Zaqatala zonası-Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, Şəki 3. Quba-Xaçmaz zonası-Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı Kür-Araz aqroiqlim vilayətləri üzrə: 4. Qarabağ düzü-Yevlax, Bərdə 5. Mil düzü-Ağcabədi, Beyləqan, İmishi 6. Şirvan düzü-Ağdaş, Kürdəmir, Göyçay, Ucar, Zərdab, Mingəçevir, Şamaxı vəismayıllı 7. Muğan düzü-Sabirabad, Saatlı, Biləsuvar, Salyan, Hacıqabul, Neftçala Talış aqroiqlim vilayəti üzrə: 8. Lənkəran, Astara, Masallı, Cəlilabad 9. Naxçıvan aqroiqlim vilayəti	0,5-1,0	0,5	2061363 420226 302154 238203 82705 163386 252597 388156 147683 66253	402254 62803 36748 44864 31459 50703 69652 77089 11266 17670	191356 308 1500 7828 40227 47227 10993 75475 3098 4700	46,2	5-20
4.	Dağ-çəmən, dağ-qəhvəyi, boz-qəhvəyi, çəmən-qəhvəyi, çəmən-meşə, boz, alluvial-çəmən, şoran torpaqlar Böyük və Kiçik Qafqaz, Kür-Araz, Naxçıvan və Talış aqroiqlim vilayətləri üzrə: 1. Gəncə-Qazax zonası-Cənə, Qazax, Ağstafa, Tovuz, Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl, Samux, Goranboy 2. Şəki-Zaqatala zonası-Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, Şəki 3. Naxçıvan aqroiqlim vilayəti	0,1-0,5	0,5	1969964 321927 231476 160890	312585 48112 8152 17100	184338 246 2102 4800	55,7	5-20
	4. Mil düzü-Ağcabədi, Beyləqan, İmishi 5. Şirvan düzü-Ağdaş, Kürdəmir, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Şamaxı və Mingəçevir. 6. Muğan düzü-Sabirabad, Saatlı, Biləsuvar, Salyan, Hacıqabul və Neftçala 7. Qarabağ düzü 8. Quba-Xaçmaz zonası-Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı 9. Lənkəran, Astara, Masallı, Cəlilabad			125167 297359 219471 63359 215915 334400	38843 59060 66145 24100 40861 10212	30817 51586 63000 21959 7020 2808		

5.	Qəhvəyi, boz, boz-çəmən və çəmən-bataqlaşmış, şoran torpaqlar Kür-Araz və Talış aqroiqlim vilayətləri üzrə: 1. Muğan düzü-Sabirabad, Saatlı, Biləsuvar, Salyan 2. Mil düzü-Ağcabədi, Beyləqan, İmishi 3. Şirvan düzü-Ağdaş, Kürdəmir, Göyçay, Ucar, Zərdab və Mingəçevir 4. Qarabağ düzü-Yevlax, Bərdə 5. Lənkəran, Astara, Masallı, Cəlilabad	0,5		575457 70374 382018	92323 52288 11860	57582 21942 9410	62,7	
----	--	-----	--	---------------------------	-------------------------	------------------------	------	--

Çirkab və digər mineralallaşmış sularla suvarılması mümkün olan sahələr müəyyən olunan zaman, respublikanın aqroiqlim vilayətləri üzrə torpaq tipi, torpağın susuzdurma əmsali, suların mineralallaşma dərəcəsi və torpağın uduyu kompleksində Na^+ ionunun miqdarı nəzərə alınmışdır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, respublikada ümumi suvarılan torpaqların 40-45%-i əsas əkinçilik bölgəsi olan Kür-Araz ovalığının payına düşür. Eyni zamanda, vegetasiya dövründə ən çox su çatışmayan ərazilər də məhz Kür-Araz ovalığında yerləşir. Odur ki, bu ərazilərdə kənd təsərrüfatı bitkilərinin suvarılmasında su çatışmazlığı müşahidə edilən hallarda çirkab, kollektor-drenaj və digər anternativ sulardan istifadə olunması mümkündür.

Azərbaycanda kollektor-drenaj sularının ehtiyatı və keyfiyyəti haqqında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarında məlumatlar verilir [2]. Bu məlumatlara əsasən, təkcə Baş Mil-Muğan kollektorundan Xəzər dənizinə ildə 3,374 mlrd. m^3 su axıdılır. Ümumiyyətlə hər il kollektor-drenaj səbəkələri vasitəsilə Xəzər dənizinə müxtəlif mineralallaşma dərəcəsinə malik olan təqribən 5,88 mlrd. m^3 -ə qədər su axıdılır (cədvəl 5).

Cədvəl 5
Minerallaşma dərəcəsinə görə kollektor-drenaj sularının ehtiyatı, mln. m^3

Düzənliliklər	Kollektor-drenaj sularının minerallıq dərəcəsi, q/l								Cəmi
	≤1,0	1,0-3,0	3,0-5,0	5,0-10,0	10,0-15,0	15,0-25,0	25,0-30,0	≥30	
Qarabağ	192	105	164	270	173	142	91	131	1417
Mil		92	146	148	122	113	91	71	783
Şirvan	55	168	219	351	294	141	80	38	1366
CŞ-Şirvan		12	62	7	58	54	41	25	326
Muğan		29	113	612	296	166	158	139	1517
Salyan				83	153	153	50	35	471
Cəmi	247	406	704	1538	769	769	558	459	5880

Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsi vasitəsilə axıdılan, minerallaşma dərəcəsi 3,0 q/l-a qədər olan suların həcmi texminən 0,653 mlrd. m³-ə bərabərdir. Müyyənləşdirilmiş normativ göstəricilərə əsasən (cədvəl 3 və 4), vegetasiya dövründə su çatışmazlığı şəraitində minerallaşmış 0,653 mlrd. m³ kollektor-drenaj sularından kənd təsərrüfatı bitkilərinin suvarılmasına istifadə etmək olar. Bu da vegetasiya dövründə torpaq-meliorativ şəraiti imkan verən müyyəyen sahələrdə su çatışmazlığının aradan qaldırılmasına öz töhfəsini verəcəkdir.

Araşdırmlar və aparılan təcrübələr göstərir ki, suvarma məqsədi ilə istifadə olunan çirkab (bioloji təmizlənmədən sonra) və digər minerallaşmış sularından istifadə olunan zaman aşağıda qeyd olunan şərtlər nəzərə alınmalıdır:

Nəticə:

1. Çirkab və digər minerallaşmış sulardan suvarmada istifadə olunan zaman torpaq şorlaşmamalı və struktur pozulmamalıdır.

2. Torpağın tipi, təbii-iqlim və hidrogeoloji-meliorativ şəraiti nəzərə alınmalı və torpaqda zəhərli maddələrin toplanmasına yol verilməməli və yeraltı suların mühafizəsi təmin edilməlidir.

3. Bu kimi sulardan istifadə edilərkən kənd təsərrüfatı bitkilərinin istifadə təyinatı nəzərə alınmalıdır, sanitari-gigiyenik tələblər gözlənilməlidir.

Istifadə olunmuş ədəbiyyat:

1. Abduyev M.R. Azərbaycanın çay sulardında codluğun il ərzində dəyişməsi // "Qlobal dəyişikliklər şəraitində geosistemlərin təbii ehtiyat potensialının qiymətləndirilməsi və səmərəli istifadəsi" mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Bakı, 2003, səh.248-250.

2. Əhmədzadə Ə.C. Respublikada meliorasiya və su təsərrüfatı kompleks və onun inkişaf konsepsiyası. Elmi-Praktiki materialları "Meliorasiya XXI əsrde: baxışlar, Elmi tədqiqatlar, problemlər". Bakı-2002, 283s.

3. Əhmədzadə Ə.C., Həşimov A.C.. Meliorasiya və su təsərrüfatı sistemlərinin kadastro. Bakı-2006, 270 s.

4. Həşimov A.C., Həsənov S.T., Verdiyev Ə.Ə., Xasayev Q.Ə., Əmiraslanova A.S., Madyaşov A.H. Şorlaşmış torpaqların genezisi, diaqnostikası, təsnifatı və meliorativ vəziyyətinin qiymətləndirilməsi. AzHvəM EİB-nin elmi əsərlər toplusu. XXXVIII-ci cild. Bakı, Elm nəşriyyatı, 2018. səh.11-90.

5. İsgəndərov M.Y. Kür-Araz düzənliyində su çatışmazlığı şəraitində minerallaşmış su ilə kənd təsərrüfatı bitkilərinin suvarılması. Azərbaycan aqrar elmi. 2013, № 2, s. 80-82.

6. Məmmədov Q.Ş."Ekologiya və ətraf mühit". Bakı- "Elm"-2004.

7. Məmmədov Q.Ş., Həşimov A.C., Zeynalova O.A., Məmmədova S.Z. Ekoloji aspektlər əsasında suvarma suyunun keyfiyyətinin qiymətləndirilməsi. Praktiki tövsiyə. Bakı- "Elm"-2012, s. 33.

8. Zeynalova O.A., İsgəndərov M.Y. Suvarmada minerallaşmış sudan istifadə. "Azərbaycan Aqrar Elmi" № 2, Bakı-2011-ci il, s.151-155.

9. Zeynalova O.A., Teymurov K.H., Həsənov S.T. və başq. "Respublikanın müxtəlif bölgələrində kənd təsərrüfatı bitkilərinin suvarılmasında qeyri-ənənəvi sulardan istifadəsinin elmi əsaslarının işlənməsi" Bakı BTİ, 2000, 107 s.

10. Zeynalova O.A., İsmayılov C.M. İqlim dəyişkənliyi şəraitində Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə edilməsi Azərbaycan regionlarının coğrafi problemləri. Respublika elmi-praktiki konfransın materialları. Bakı-2016, sah.265-269.

11. Zeynalova O.A. Respublikada müxtəlif su mənbələrindən sulardın hidrokimyəvi xüsusiyyətləri. Az. ETH və Mİ EİB-nin elmi əsərlər toplusu. Bakı-2008, XXVIII-cild s. 75-83.

12. Alimov A.K. Оценка и прогноз качества коллекторно-дренажных вод и возможности использования их в народном хозяйстве. Bakı-ЭЛМ-1997, 191 с.

13. Alimov A.K. «Результаты определения гидрохимических параметров коллекторно-дренажных вод Кура-Араксинской» низменности для использования при орошении и промывке. В кн. Научно-технический прогресс в мелиорации в Азербайджане. Москва: ВНИИГиМ. 1982, с 405.

14. Antipov-Karataev N.A., Kader G.M. К мелиоративной оценке поливной воды, имеющей щелочную реакцию. M.: «Почвоведение», №3, 1951, с. 45-62.

15. İskəndərov M.İ. Использование минерализованных коллекторно-дренажных вод на орошение хлопчатника в условиях северной Мугани. Azərbaycan Təqraşşünaslıq Cəmiyyətinin Elmi əsərlər toplusu, XII cild, II hissə, Bakı, ELM, 2010, s 140-146.

16. Kriteriius качества вод для сельского хозяйства США. Обзорная информация-М: ЦБНТИ, Минводхоз СССР, 1983, 40 с.

ОЦЕНКА СУЩЕСТВУЮЩЕГО ПОТЕНЦИАЛА АЛЬТЕРНАТИВНЫХ ИСТОЧНИКОВ ВОДЫ (ГРУНТОВАЯ, СТОЧНАЯ, КОЛЛЕКТОРНО-ДРЕНАЖНАЯ И МОРСКАЯ ВОДА) И ОПРЕДЕЛЕНИЕ ОБЛАСТЕЙ ПРИМЕНЕНИЯ В ОРОШЕНИИ

Резюме. Статья посвящена изучению имеющихся водных ресурсов страны и состояния их использования, сбору и анализу архивных материалов о использовании оросительной воды(коллекторно-дренажной, сточной) в сельском хозяйстве в различных природно-климатических зонах; оценке почвенно-мелиоративных, климатических и гидрогеологических условий для обоснования использования нетрадиционных вод для орошения в различных регионах республики.

Ключевые слова: почва, сточные воды, коллекторно-дренажные воды, морская вода, минеральная, фильтрация, эрозионные сточные воды.

ASSESSMENT OF THE EXISTING POTENTIAL OF ALTERNATIVE WATER SOURCES (GROUND, SEWAGE, COLLECTOR-DRAINAGE AND SEA WATER) AND IDENTIFICATION OF APPLICATIONS IN IRRIGATION

Summary. The article is devoted to the study of the available water resources of the country and the state of their use, collection and analysis of archival materials on the use of irrigation water (collector-drainage, waste water) in agriculture in various natural and climatic zones; assessment of soil-reclamation, climatic and hydrogeological conditions to substantiate the use of non-traditional waters for irrigation in various regions of the republic.

Key words: soil, waste water, collector-drainage water, sea water, mineral, filtration, erosive waste water.